

Azerbaycan Respublikası Elm və Təhsil Nazirliyi  
Lənkəran Dövlət Universiteti

"Təsdiq edirəm"  
Tədrisin təşkili və təlim  
texnologiyaları üzrə prorektor  
vəzifəsini icra edən:  
  
dos.Z.I.Məmmədov  
07 fevral 2025

Fənn sillabusu

**İxtisas:** Informasiya texnologiyaları 050616

**Kafedra:** Texnologiya və texniki elmlər

**I. Fənn haqqında məlumat:**

**Fənnin adı:** Qerar qəbul etmənin intellektual sistemləri

**Kodu:** IPFS-B 06

**Tədris ili:** III tədris ili, (2024-2025) Semestr: VI

**Tədris yükü:** Auditoriya saatı 60 ( 30 saat mühazirə, 30 saat laboratoriya işi)

**Tədris forrması:** Əyani

**Tədris dili:** Azərbaycan dili

**AKTS üzrə kredit:** 6 kredit

**Auditoriya N:** 409,411

**Saat:** 9<sup>30</sup>, 14<sup>40</sup>, 11<sup>20</sup>

**II. Müəllim haqqında məlumat:**

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: Vüsələ Muradova Xudaşirin qızı, dosent

Məsləhət saatı: IV gün saat 12<sup>20</sup>-13<sup>30</sup>

E-mail ünvanı: [yusala.muradova@lsu.edu.az](mailto:yusala.muradova@lsu.edu.az)

Kafedranın ünvanı: Lənkəran şəhər Fizuli 170 a Tədris korpusu

**III. Təsviyyə olunan dərsliklər və dərs vəsaitləri:**

1. Abbasov Ə. M., Qasimov V. Ə., Quliyev R. A. İntellektual informasiya sistemlərində qərar qəbuletmə üsulları. Bakı, 2003.
2. Воронов Ю. П. Компьютеризация: Шаг в будущее. Новосибирск, «Наука», 1990.
3. Убейко В. Н. Экспертные системы. Москва, МАИ, 1990.
4. Дейт К. Д. Введение в системы баз данных. Киев, Диалектика, 1998.

**Əlavə**

5. Ахо А. В., Хопкрофт Дж., Ульман Д. Д. Структура данных и алгоритмы. Москва, «Вильямс», 2000.
6. Элти Дж., Лумбс М. Экспертные системы: концепции и примеры (пер. с англ.). Финансы и статистика, Москва, 2000.
7. INTERNET saytları.
8. Mühazirə konsept materialları.

**IV. Prekvizitlər:** Fənnin tədrisi üçün öncədən "Süni intelekt sistemləri", "Informasiya sistemləri", "Kompüter mühəndisliyinin əsasları", "Kompüterin tətbiqi nəzəriyyəsinin əsasları", fənlərinin tədrisi vacibdir.

**V. Korekvizitler:** Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin de tədris olunmasına zəruret yoxdur.

**VI. Fənnin təsviri və məqsədi :** Fənin tədrisində əsas məqsəd tələbələrə informasiyanın nəzəri əsaslarını, kompüter sistemlərində sünə intellekt sistemlərdə biliyklərin təqdim edilmesi üsulları, biliyklərin modellərinin qurulmasını, riyazi mənqiq eməliyyatlarının tətbiqinin metodoloji əsaslarını, qərar qəbul etmənin üsullarını, ekspert sistemlərinin strukturunu, tətbiqi kriteriyalarını, intellektual sistemlərin quruluşu və layihələşdirilməsini, biliyklər bazasının layihələşdirilməsini öyrətməkdən ibarətdir.

**VII. Davamiyyətə verilen tələblər:**

Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olmuş hedden yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

**VIII. Qiymətləndirmə:**

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır.

Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 ballı tələbə semestr ərzində, 50 ballı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 30 bal kollokviuma görə, 20 bal seminar və ya laboratoriya döşlərində fəaliyyətinə görə. İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir. İmtahan biletinə bir qayda olaraq fənni ehətə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

-10 bal - tələbə keçirilmiş materialları dərindən başa düşür, cavabı dəqiqdır və hərtərəflidir.

- 9 bal - tələbə keçirilmiş materialları tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.

- 8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir.

- 7 bal - tələbə keçirilmiş materialları başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir.

- 6 bal - tələbənin cavabı əsasən düzgündür.

- 5 bal - tələbənin cavabında çatışmamazlıqlar var, mövzunu tam ehətə edə bilmir.

- 4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir.

- 3 bal - tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir.

-1-2 bal - tələbənin mövzudan qismən xəbəri var.

- 0 bal - suallara cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticələrinə görə yekun qiymətləndirmə ( imtahan və imtahana qədərki ballar əsasında)

51 baldan aşağı "qeyrikafi" -F,

51 - 60 bal "qənaətbəxş" -E,

61 - 70 bal "kafi" -D,

71 - 80 bal "yaxşı" -C,

81 - 90 bal "çox yaxşı" -B,

91 - 100 bal "əla" -A kimi qiymətləndirilir.

**IX. Davranış qaydalarının pozulması:** Tələbə Universitetinin daxili nizam-intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülcək.

**X. Teqvim mövzu planı:** Mühazirə 30 saat, seminar 30 saat. Cəmi: 60 saat

Nö	Keçirilənməhazirə, seminar, məşgələ, laboratoriya və sərbəst mövzuların məzmunu	Saat	Tarix
1	2	3	4
<b>Məhazirə mövzuları</b>			
1.	<b>Mövzu № 1. Qərarların qəbul edilməsində müasir informasiya texnologiyaların rolü</b> Plan: 1. Qeyri-səlis təbiətli məsələlər 2. Qeyri-korrekt qoyulan məsələlər Mənbə: 1,3,4	2	
2.	<b>Mövzu № 2. Tədqiqat obyektinin riyazi modelinin optimallı mürəkkəbliyinin müəyyən edilməsi məsəlesi</b> Plan: 1. Tədqiqat obyektinin riyazi modelinin optimallı mürəkkəbliyinin müəyyən edilməsi məsəlesi 2. Diaqnostika məsəlesi 3. Proqnozlaşdırma məsəlesi 4. Qərarların qəbul edilməsi məsəlesi Mənbə: 2,3,4	2	
3.	<b>Mövzu 3. Qərarların qəbul edilməsinin ənənəvi üsulları</b> Plan: 1. Deskriptiv üsul, Normativ üsul, Perspektiv üsul 2. Qərarların qəbul edilməsi üsullarının təsnifikasi 3. Qərarların qəbul edilməsində kompüterlərin rolü Mənbə: 1,3, 4	2	
4.	<b>Mövzu 4. İntellektual sistemlərdə biliklərin təsvir edilməsi</b> Plan: 1. İnformasiya, verilənlər və biliklər anlayışları 2. Biliklərin əsas xüsusiyyətləri Mənbə: 1,3, 4	2	
5.	<b>Mövzu № 5. Biliklərin əsas xüsusiyyətləri</b> Plan: 1. Biliklərin təsvir edilməsi üsulları və modelləri 2. Məntiqi modellər 3. Məhsullar modeli 4. Freymər modelləri 5. Semantik şəbəkələr 6. Relyasion model Mənbə : 2,3,4	2	
6.	<b>Mövzu № 6. Biliklərin emal edilməsi sistemləri</b> Plan: 1.Biliklərin emal edilməsi sistemlərin strukturu Mənbə: 1,3,4.	2	
7.	<b>Mövzu № 7. Qərarların qəbul edilməsi üsulları</b> Plan: 1. Qeyri-səlis biliklər əsasında qərarların qəbul edilməsi	2	

	<p>problem</p> <p>2. Qeyri-səlis relyasion modelin köməyi ilə biliklərin təqdim edilməsi</p> <p>Mənbə: 1,3, 4,</p>	
8.	<p><b>Mövzu № 8. Paylanması bilikler bazaları esasında qərarların qəbul edilməsi</b></p> <p>Plan:</p> <ol style="list-style-type: none"> <li>1. Paylanması bilikler bazalarının istifadə edilməsinin səbəbləri</li> <li>2. Paylanması biliklərin təsviri və paylanması strukturlu biliklər bazalarının yaradılması</li> </ol> <p>Mənbə: 1,3,4.</p>	2
9.	<p><b>Mövzu № 9. Qərar qəbuletmənin idarə olunma strategiyası</b></p> <p>Plan:</p> <ol style="list-style-type: none"> <li>1. Strategiyanın işlənib hazırlanması.</li> <li>2. Axtarışın effektivliyinin artırılması üsulları. Dərinliyə və eninə axtarış üsullarının qarşılıqlı müqayisəsi.</li> <li>3. Alfa-beta alqoritmi. Alt məsələlərə bölmə</li> </ol> <p>Mənbə: 1,3, 4.</p>	2
10.	<p><b>Mövzu № 10. Məsələlərin həlli zamanı formal məntiqin istifadəsi</b></p> <p>Plan:</p> <ol style="list-style-type: none"> <li>1. Vəziyyətlərin təsviri</li> <li>2. Vəziyyətlər və operatorlar</li> <li>3. Qraflar şəklində yazılış</li> <li>4. Qraflar üzərində axtarış prosesi</li> </ol> <p>Mənbə : 2,3,4</p>	2
11.	<p><b>Mövzu № 11. Seçmə üsulları</b></p> <p>Plan:</p> <ol style="list-style-type: none"> <li>1. Tam seçmə üsulu</li> <li>2. Bərabər qiymətlər üsulu</li> <li>3. Dərinliyə seçmə üsulu</li> <li>4. İxtiyarı qraflar üzərində seçmə zamanı alqoritmə tələb olunan zəruri dəyişikliklər</li> </ol> <p>Mənbə : 1,2,3</p>	2
12.	<p><b>Mövzu № 12. Evristik informasiyanın istifadə edilməsi</b></p> <p>Plan:</p> <ol style="list-style-type: none"> <li>1. Qiymətləndirmə funksiyalarının istifadə edilməsi</li> </ol> <p>Mənbə : 1,2,3</p>	2
13.	<p><b>Mövzu № 13. Evristik biliklərin istifadə edilməsi</b></p> <p>Plan:</p> <ol style="list-style-type: none"> <li>1. Mərhələlərlə seçmə</li> <li>2. "Törəmə" təpələrinin sayının məhdudiyyəti</li> <li>3. "Törəmə" təpələrinin növbəli qurulması</li> </ol> <p>Mənbə : 1,2,3</p>	2
14.	<p><b>Mövzu № 14. Qərar qəbuletməyə yardım sistemləri</b></p> <p>Plan:</p> <ol style="list-style-type: none"> <li>1. Qərar qəbuletməyə yardım sistemlərinin təyinatı və funksiyaları</li> <li>2. Qərar qəbuletməyə yardım sistemlərinin təsnifikasi</li> </ol> <p>Mənbə: 1,2,3</p>	2
15.	<p><b>Mövzu № 15. Qərar qəbuletməyə yardım sistemlərinin strukturu</b></p> <p>Plan:</p>	2

	1. Qərar qəbul etməye yardım sistemlərində "istifadəçi-kompyuter" dialogunun təşkili prinsipləri 2. Qərar qəbul etməye yardım sistemlərinin işlənib hazırlanmasının əsas prinsipləri və tələbləri	
	Mənbə: 1,2,3	
<b>Cəmi</b>		<b>30</b>
	<b>Laboratoriya işləri mövzuları</b>	
1.	Tədqiqat obyektinin riyazi modelinin optimə mürəkkəbliyinin müəyyən edilməsi məsəlesi	4
2.	Qərarların qəbul edilməsi üsulları	2
3.	Paylanmış biliklər bazaları əsasında qərarların qəbul	2
4.	Məsələlərin həlli zamanı formal məntiqin istifadəsi	2
5.	Seçmə üsulları	4
6.	Qeyri-selis münasibətlər üzərində emeller	4
7.	Qərar qəbul etmenin idarə olunma strategiyası	2
8.	Qərar qəbul etməye yardım sistemlərində "istifadəçi-kompyuter" dialogunun təşkili prinsipləri	2
9.	Qeyri-selis çoxluqlara aid praktiki məsələlər	4
10.	Qeyri-selis münasibətlər üzərində emeller	4
<b>Cəmi</b>		<b>30</b>

#### XI. Fənn üzrə tələblər, tapşırıqlar:

Fənnin tədrisinin sonunda tələblər "Qərarların qəbul etmenin intellektual sistemləri" kursundan müəyyən biliklərə malik olmalı, o cümlədən fənn haqqında nəzəri və praktik şəkildə fikirlərini əsaslaşdırmağı bacarmalıdır.

"Qərarların qəbul etmenin intellektual sistemləri" fənnin tədrisi zamanı tələblərə kompyuterin strukturuna aid olan müxtəlif bölmələrinin və praktik tətbiqini öyrədilmesi fənn üzrə qoyulan əsas tələblərdən biridir. "Qərarların qəbul etmenin intellektual sistemləri" fənnin tədrisi zamanı qoyulan tələblər aşağıdakı kimidir:

- Mühazira metninin hazırlanması,
- test tapşırıqları,
- referat işləri,
- fərdi tapşırıqlar,
- praktiki məsələlər.

#### XII. Teliminin nəticələri

1. Tədqiqat obyektinin riyazi modelinin optimal mürəkkəbliyinin müəyyən edilməsi məsəlesi mənimsənilmişdir
2. Qərarların qəbul edilməsi üsulları öyrənilmişdir
3. Paylanmış biliklərin təsviri və paylanmış strukturlu biliklər bazalarının yaradılmışdır
4. Axtarışın effektivliyinin artırılması üsulları. Dərinliyə və eninə axtarış üsullarının qarşılıqlı müqayisəsi aparılmışdır və komputerdə tətbiq olunmuşdur
5. Qraflar üzərində axtarış prosesi və qiymətləndirmə funksiyalarının istifadə edilmişdir
6. Qərar qəbul etməye yardım sistemlərinin işlənib hazırlanması əsas prinsipləri və tələbləri öyrənilmişdir.

#### XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

#### **XIV. Birinci kollevium sualları**

1. Qeyri-səlis təbiətli məsələlər
2. Qeyri-korrekt qoyulan məsələlər
3. Tədqiqat obyektinin riyazi modelinin optimal mürəkkəbliyinin müəyyən edilməsi məsəlesi
4. Diaqnostika məsəlesi
5. Proqnozlaşdırma məsəlesi
6. Qərarların qəbul edilməsi məsəlesi
7. Deskriptiv üsul, Normativ üsul, Perspektiv üsul
8. Qərarların qəbul edilməsi üsullarının təsnifatı
9. Qərarların qəbul edilməsində kompüterlərin rolu
10. İnfomasiya, verilənlər və biliklər anlayışları
11. Biliklərin əsas xüsusiyyətləri
12. Biliklərin təsvir edilməsi üsulları və modelləri
13. Məntiqi modellər
14. Məhsullar modeli
15. Freymər modelləri

#### **Ikinci kollevium sualları**

1. Semantik şəbəkələr
2. Relyasion model
3. Biliklərin emal edilməsi sistemlərin strukturu
4. Qeyri-səlis biliklər əsasında qərarların qəbul edilməsi problemi
5. Qeyri-səlis relyasion modelin köməyi ilə biliklərin təqdim edilməsi
6. Paylanmış biliklər bazalarının istifadə edilməsinin səbəbləri
7. Paylanmış biliklərin təsviri və paylanmış strukturlu biliklər bazalarının yaradılması
8. Strategiyanın işlənib hazırlanması.
9. Axtarışın effektivliyinin artırılması üsulları. Dərinliyə və eninə axtarış üsullarının qarşılıqlı müqayisəsi.
10. Alfa-beta alqoritmi. Alt məsələlərə bölmə
11. Vəziyyətlərin təsviri
12. Vəziyyətlər və operatorlar
13. Qraflar şəklində yazılış
14. Qraflar üzərində axtarış prosesi
15. Tam seçmə üsulu

#### **XV. Fənnin imtahan sualları:**

##### **I ci blok**

1. Qeyri-səlis təbiətli məsələlər
2. Qeyri-korrekt qoyulan məsələlər
3. Tədqiqat obyektinin riyazi modelinin optimal mürəkkəbliyinin müəyyən edilməsi məsəlesi

4. Diaqnostika məsəlesi
5. Proqnozlaşdırma məsəlesi
6. Qərarların qəbul edilməsi məsəlesi
7. Deskriptiv üsul, Normativ üsul, Perspektiv üsul
8. Qərarların qəbul edilməsi üsullarının təsnifatı

### II ci blok

9. Qərarların qəbul edilməsində kompüterlərin rolü
10. Informasiya, verilənlər və biliklər anlayışları
11. Biliklərin əsas xüsusiyyətləri
12. Biliklərin təsvir edilməsi üsulları və modelləri
13. Məntiqi modellər
14. Məhsullar modeli
15. Freymlər modelləri
16. Semantik şəbəkələr

### III cü blok

17. Relyasion model
18. Biliklərin emal edilməsi sistemlərin strukturu
19. Qeyri-səlis biliklər əsasında qərarların qəbul edilməsi problemi
20. Qeyri-səlis relyasion modelin köməyi ilə biliklərin təqdim edilməsi
21. Paylanmış biliklər bazalarının istifadə edilməsinin səbəbləri
22. Paylanmış biliklərin təsviri və paylanmış strukturlu biliklər bazalarının yaradılması
23. Strategiyanın işlənib hazırlanması.
24. Axtarışın effektivliyinin artırılması üsulları. Dərinliyə və eninə axtarış üsullarının qarşılıqlı müqayisəsi.

### IV cü blok

25. Alfa-beta alqoritmi. Alt məsələlərə bölmə
26. Vəziyyətlərin təsviri
27. Vəziyyətlər və operatorlar
28. Qraflar şəklində yazılış
29. Qraflar üzərində axtarış prosesi
30. Tam seçmə üsulu
31. Bərabər qiymətlər üsulu
32. Dərinliyə seçmə üsulu

### V ci blok

33. İxtiyarı qraflar üzərində seçmə zamanı alqoritmə tələb olunan zəruri dəyişikliklər
34. Qiymətləndirmə funksiyalarının istifadə edilməsi
35. Mərhələlərlə seçmə
36. "Törəmə" təpələrinin sayının məhdudiyyəti
37. "Törəmə" təpələrinin növbəli qurulması
38. Qərar qəbuletməyə yardım sistemlərinin təyinatı və funksiyaları
39. Qərar qəbuletməyə yardım sistemlərinin təsnifatı

40. Qərar qəbul etməyə yardım sistemlərində "istifadəçi-komputer" dialoqunun təşkili prinsipləri  
41. Qərar qəbul etməyə yardım sistemlərinin işlənib hazırlanmasının əsas prinsipləri və tələbləri

"Qərarların qəbul etmənin intellektual sistemləri" fənninin sillabusu 050631 - "İnformasiya texnologiyaları" ixtisasının tədris planı və fənn programı əsasında tərtib edilmişdir.

Sillabus "Texnologiya və texniki elmlər" kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir (07 fevral 2025-ci il, protokol №01).

Fənn müəllimi:



dosent, V. X. Muradova

Kafedra müdürü:



dosent, R. F. Əliyev